

UOT: 94

Ülviyyə HÜSEYNOVA

Azərbaycan Dillər Universiteti, müəllim

u.huseynova@adu.edu.az

**BÖYÜK BRİTANIYA MƏTBUATI
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HAQQINDA**

BRITISH PRESS ON THE NAGORNO-KARABAKH CONFLICT

**БРИТАНСКАЯ ПРЕССА О НАГОРНО-КАРАБАХСКОМ
КОНФЛИКТЕ**

Xülasə: Məqalə Böyük Britaniya mətbuatında Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların çıxardığı qərarların şəhri və təhlilindən bəhs edir. Müəllif Birləşmiş Krallığın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmasına baxmayaraq BMT Təhlükəsizlik Şurası və ya BMT-nin digər qurumlarının münaqişənin nizamlanması ilə bağlı qərarlarının Britaniya mətbuatında olduqca az işıqlandırılmasından bəhs edir. Məqalədə müxtəlif qəzetlərdə çap olunan məlumatlardakı ziddiyətli məqamlar, fikirlər göstərilir və yanaşmalar izah olunur. Siyasi məsələlərlə yanaşı tarix və mədəniyyət abidələrinin dağıdılması və məhv edilməsi ilə bağlı məqalələr də müəllif tərəfindən ətraflılaşdırılmış, analiz edilmiş və qərəzli yanaşmalar üzə çıxarılmışdır.

Açar sözlər: Britaniya mətbuati, münaqişə, Azərbaycan, təşkilat

Abstract: The article deals with the interpretation and analysis of the decisions of international organizations on the Armenian-Azerbaijani conflict over Nagorno-Karabakh in the British press. Despite the fact that the United Kingdom is one of the five permanent members of the UN Security Council, the decisions of the UN Security Council or other UN bodies on the settlement of the conflict are rarely covered in the British press. The article shows the contradictory points, opinions and approaches in the information published in various newspapers. Along with political issues, the articles on the destruction of cultural monuments were thoroughly researched, analyzed and biased by the author.

Keywords: British press, conflict, Azerbaijan, organization

Резюме: Статья посвящена интерпретации и анализу решений международных организаций по армяно-азербайджанскому конфликту вокруг Нагорного Карабаха в британской прессе. Несмотря на то, что Великобритания является одним из пяти постоянных членов Совета Безопасности ООН, решения Совета Безопасности ООН или других органов ООН по урегулированию конфликта редко освещаются в британской прессе. В статье показаны противоречивые моменты, мнения и подходы в информации, опубликованной в различных газетах. Помимо политических вопросов, статьи о разрушении памятников истории и культуры были тщательно исследованы, проанализированы и предвзяты автором.

Ключевые слова: Британская пресса, конфликт, Азербайджан, организация

Britaniya mətbuatunda diqqət yetirilən məqamlardan biri Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların çıxardığı qərarların şəhri və təhliliidir. Nəzərə çatdırıq ki, Britaniya mətbuatunda ən çox yer ayrılan və geniş təhlillərlə müşayət olunan təşkilatlar içərisində yalnız ATƏT və Avropa İttifaqının adını çəkmək mümkündür. Birləşmiş Krallıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olsa da, mətbuatda münaqişənin Təhlükəsizlik Şurası və ya BMT-nin digər qurumları çərçivəsində tənzimlənməsinə dair olduqca az məlumat verilmişdir.

1993-cü ilin 3 noyabr tarixli məqalədə yüzlərlə uşaqlın digər 16,000 azərbaycanlıya qosulmaq üçün Arazi Üzüməyə cəhd etdiğinde batmışları qeyd edilmişdir. BMT-nin Bakı nümayəndəsi Mahmud əl-Səid qeyd etdi ki, "bizdə çayı keçməyə cəhd edənlərin eksoriyyətinin uşaq olması və onların batması haqqında xəber var". Məlumat göra Araz çayının İran tərəfi ilə keçidi dən sonra Mahmud əl-Səid öz təssüratlarını bəsləb olmuşdur: "har şey od içində idi. ...sərhədin İran tərəfindən heçnəsiz, ümidiş minlərlə qəçin gördüm" [13]. 1994-cü ilin 29 iyul tarixində "Azərbaycanlılar məğlub olmuşlar sülhünə razılışları: ermənilərlə Dağılıq Qarabağda atəşkəs haqqında razılığın uzadılması Azərbaycanın region üzərində nəzarəti bərpa etmə şanslarını daşıdır" başlıqlı məqalədə Yuq Pop, mühabirənin yekunlarını beynəlxalq müşahidəcilərinin birinin sözləri ilə ifadə edir: "başa düşdürülmə qədər ermənilər və azərbaycanlılar siyasi həlli heç əldə edə bilmirlər. Həddindən çox şey onları bir-birindən ayırrı". Məqalədə beynəlxalq müşahidəçi bildiridi ki, məğlub edilmiş azərbaycanlılar öz ərazilərinin itilməsinə imkan verməyəcəklər, amma qalib galmış ermənilər də Bakını dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən əraziyə nəzarəti Azərbaycana verməyəcəklər [14].

BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməməsindən Azərbaycanın haqqlı məyusluğu Toni Barberin 2015-ci ilin 12 mart tarixli "Azərbaycan: Dağılıq Qarabağ münaqişəsində dalğavari effekti hədəsi" başlıqlı məqaləsində təhlil edilir. Məqaləyə görə, son illərlə müqayisədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və onun hökuməti, diplomatik irəliyişin olmamasından daha çox məyusluq keçirirlər. Cənab Barbera görə Münhəndə təhlükəsizlik üzrə illik konfransda Azərbaycan prezidenti Ukraynadakı fəaliyyətə görə Rusiyaya qarşı sanksiyalar tədbiq etdiyi, Ermənistanın BMT-nin qətnamələrinin yerinə yetirməməyinə qarşı isə heç bir əhəmiyyətli addım atmadığına görə Qərbi ikili standartlarda günahlandırıldı [4]. 2019-cu ilda Nican Eldarov "Emerging Yeurap" ("The Emerging Europe") qəzetində dərc etdiyi məqaləsində bildirir ki, münaqişə ilə bağlı Dağılıq Qarabağdan erməni qüvvələrinin qeyd-şərtləşdirilmiş çoxlu tələb edən 4 BMT qətnaməsinə rəğmən, ölkə hala də işğal olunmuş ərazilər üzərində ekterritorial yurisdiksiyaya sahibdir, beynəlxalq birlik isə Azərbaycanın ərazi bütünlüyünü dəstəkləməyə davam edir [7].

Münaqişənin BMT çərçivəsində analizində danışdıqda UNESCO-ya toxunmamaq mümkün deyil. Bu qəbilden Azərbaycana qarşı 2019-cu ilin 1 mart tarixində "Qardian" qəzetiində çap edilmiş ittihad xüsusi diqqət tələb edir. Deyl Berning Sava tərəfindən "Monumental itki: Azərbaycan və "XXI əsrin ən pis mədəni soyqırımı" başlıqlı məqalə, "Azərbaycanın məqsədyönlü şəkildə" həyata keçirdiyi tarixi erməni mədəni ərsini öz ərazisində dağıtmına həsr olunur. Məqalənin ilk cümlələrində birinə əsasən – "Gülməndə bildiyyiniz kimi mədəni təmizləmənin ən geniş kampaniyası ola bilsin Suriyada yox, müəyyən dərəcədə məhəl qoyulmayış Cənubi Qafqazda baş vermişdir". Qeyd edilən məqalə "kütləyə arqument" ("argumentum ad populum") adlanan ritorik üsul üzərində qurulur. Kütləyə arqument populistik yazıldarda və çıxışlarda tez-tez istifadə olunan və özündən dəstək üçün məntiqi dəllillərə və sübutlara deyil, kütləyə müraciət etməyi nəzərdə tutur. Yuxarıda təqdim edilən cümlədə müəllif oxucuda intriqaya yaranan cümlədən – apoziopezisində istifadə edir [3]. Cümlədə Qafqazda baş verən mədəni təmizlənmənin Suriyada baş verən təmizlənmədən daha dəhşətli olmasına tezis qismində irəli sürüləsə də, bütün məqalə üzrə bunun təsdiqi istiqamətində heç bir təhlil və ümumişləşdirmələr aparılmış [16].

Britaniya mətbuatında Dağılıq Qarabağ münaqişənin beynəlxalq təşkilatlarda müzakirəsinə dair ən çox məlumat ATƏT ilə bağlıdır. ATƏT-in münaqişədə fəaliyyətinə dair ilk məlumat 1992-ci ilin 19 dekabr tarixində "Independent" qəzetiində "Hərbi əməliyyatlar Qarabağ üzrə gizli danışçıları korluy" başlıqlı məqalədə verilmişdi. Yuq Popun yazdığı məqaləyə əsasən, 18 dekabrda Qarabağda hərbi əməliyyatların bərpası Azərbaycan və Ermənisi-

tan arasında dörd illik münaqişenin dayandırılması üçün on inandırıcı imkana aparan gizli danışçıları pozdu. Y. Popa görə dekabrin əvvəlində Cenevrədə Ermənistən, Azərbaycan, ABŞ, Rusiya və Türkiyə nümayəndələrinin gizli görəlşü iki ölkəni indiya qədər sülhə on yaxın vəziyyətə gətirmişdi. Məqaləyə əsasən Ankara bir Qərb diplomatı bildirdi ki, "Ümumilikdə pozitiv tendensiya hiss olunur: Türkiyə şürlü və məsuliyətli vasitəçi rolunu oynayır". Təşəbbüs "Minsk prosesinin" Romada görüşlərinin çıxılmaz vəziyyətə düşdüyündən və bütün tərəflərin 180,000-lik insanın idarə edən Qarabağ üstündə münaqişenin bütün tərəflərin maraqlarına zərər gətirdiyi və heç kəsə kömək etmədiyini anlayanda meydana çıxdı. Cənab Pop belə nəticəyə galir ki, Ermənistən prezidenti Levon Ter-Petrosyan deyəsən Azərbaycanın əksəriyyəti ermənilərlə məskunlaşan anklav üzərində suverenliyi qoruma məsələsində güzəştə getməyə hazırlıdır: "Prezidentdə insanlara yeganə çıxış yolunun, əvvəlcə sülh, növbəti mərhələdə isə status məsələsinin göldiyini izah etməyə kifayət qədər casarət olacaq. Əgər şəhər üçün beynəlxalq zamanat varsa, status üzrə güzəşt mümkündür. Əvvəlcə biz atəşkəs qurmamışız". Bütün bunlara baxmayaraq Yuq Popa görə Bakıdakı diplomatlar bildirdi ki, hərbi əməliyyatların sıçrayışı Azərbaycanı sülh prosesindən imtina etməyə məcbur etdi. [14].

Nəzərə çatdırıq ki, Britaniya mətbuatında ATƏT-in Minsk qrupunun müharibə dövründə fəaliyyəti və Budapeşt sammiti haqqında məlumatlar olduqca məhduddur. Xronoloji cəhətdən müharibədən ATƏT haqqında ilk məlumat Lissabon sammiti ilə əlaqədardır. 1997-ci ilin 25 iyul tarixində Fil Rıvz "Necə Ermənistən müharibəni uddu, amma nefti uduzdu" başlıqlı məqalo dərc etmişdi. Fil Rıvz görə münaqişenin tənzimlənməsi müddətində Ermənistənə on güclü zərərə Lissabon sammitində vurulmuşdur: "(Ermənistəndən savayı) hər bir ölkə Dağılıq Qarabağın Azərbaycanın tərkibində on yüksək status əldə etməni nəzərdə tutan qətnaməni qəbul etdi". Məqaləyə əsasən, diplomatlardan biri bildirdi ki, "O vaxtdan bəri onlar (Ermənistən) dünyanın onlarıñ üstünlüyü atıldığını hiss edirlər. Mentalitet dəyişikliyi, ruh dəشكünlüyü baş verdi" [15].

Aprel döyüslərindən sonra ATƏT vasitəciliq funksiyasını nüfuzlu "Faynenşl Tayms" qəzeti təhlil etmişdi. Qəzetə əsasən, 1 aprel tarixində atəşkəs imzalanmasından bəri on ağır döyüslər baş verəndə, Rusyanın xarici işlər naziri və müdafiə naziri öz Azərbaycan və Ermənistən həmkarlarına bir neçə saat ərzində zənglər edirdi. Bir neçə gün sonra məhz Moskvada Rusiya, Ermənistən və Azərbaycan ordu rəhbərləri arasında üçtərəfli atəşkəs qurulmuşdur. Moskvadan enerjili diplomatiyası ABŞ, Fransa və Rusyanın həmsədriliyi altında olan ATƏT-in Minsk Qrupunun işini kölgədə qoydu. Müəllifi görə Minsk Qrupu Moskva atəşkəs haqqında razılığı imzalatmaya qədər yəni, 5 aprelə qədər yığışmırı.

Aprel döyüslərindən sonra Madrid prinsiplərinin həyata davamlılığı Laurens Broersin 11 aprel 2016-cı il tarixində "Dağılıq Qarabağda kövək atəşkəsin təhlükəsizliyini təmin etmək üçün əzmlı diplomatiya zoruridır" başlıqlı məqaləsində tədqiq edilir. L. Broers görə bu həqiqətdir ki, 10 il ərzində ATƏT-in Minsk Qrupu, Ermənistən və Azərbaycanın prezidentləri və onların xarici işlər nazirləri 2007-ci ildə təqdim olunan Madrid prinsiplərini müzakirə edirlər. Lakin tərəflər Madrid prinsipləri müdəddəalarının ardıcılıq məssələsində fikir ayrılığına malikdirlər. Madrid prinsipləri Azərbaycana Dağılıq Qarabağ ətrafında işğal olunmuş ərazilər üzərində yurisdiksiyanın verilməsini, sülhməramlıların yerləşdirilməsini, Ermənistən ilə orzasi birlaşdırıb döhlizin bərqrar olmasına və həmçinin mübahisənin yekun həlli kimi Dağılıq Qarabağın siyasi statusunun referendum vasitəsilə həll edilməsini nəzərdə tutur: "Lakin keçən həftə baş verən zorakılıqdan xeyli qabaq bir çoxları regionda, xüsusilə Qarabağ erməniləri bu ideyani yaxşı halda qeyri-mümkün, pis halda isə qeyri-səmimi hesab edirdilər".

ATƏT-in indiya qədər fəaliyyətinin natamam olduğunu bildirən L. Broers, Madrid prinsiplərinin gerçek görəşənməsi üçün məkkik diplomatiyadan da artıq şeyin tələb olunduğu qeyd etdi. Məqaləyə görə 5 aprel tarixində Minsk Qrupunun bütün 11 üzvü tərəfindən son illər ərzində birinci dəfə edilən inklüziv bəyanat yaxşı başlangıç oldu. Britaniya alimina görə Al-nun fəaliyyət göstərən Üzv-dövlətinin Al-nun rəsmi nümayəndəsi kimi Minsk Qrupuna daxil olması zəruridir və bunun üçün Minsk Qrupunun rekonstruksiya olunma vaxtı çoxdan yetişibdir: "Bu həm kollektiv Avropa məsuliyyətinin vurğulaya, həm də ayrı üzv dövlətlərin liderliyini vurğulaya bilər". Məqaləyə əsasən, bundan sonra ATƏT tərəfindən 3 öhdəlik zoruridir. Birinci, tərəflərin təhlükəsizliyinin təminatı üzrə möhkəm və konkret öhdəliklər: "bunsuz onların siyasi razılışmaya keçidiə zəruri risklərin nəzərdən keçiriləmisi üçün az stimullar vardır". L. Broersa görə aprel döyüsləri Rusyanın "simmetrik silahlandırma" siyasetinin iflasını nümayiş etdirdi: "...Etnik tərkibinə görə geosiyasi hesablamalarda müzakirəsi uzadılan sülhməramlıların yerləşdirilməsi münaqişə tərəfləri tərəfindən ənənəvi olaraq dəstəklənmir. Amma beynəlxalq birliyin atəşkəs üzərində nəzarətə münasibətdə fəaliyyətsizliyi mümkün faciəvi total müharibəyə gətirə bilər. ...Mülki monitorinq Ermənistən-Azərbaycan sorhədi regionunda mövcudluq tarixinə malikdir və bərpa olunaraq, genişlənə bilər". İkinci öhdəlik tərəflərin siyasi problemlərinin həlli üçün zəruridir. Danışıqlar prosesi son illərdə Ermənistən və Azərbaycan prezidentlərinin və yalnız xarici işlər nazirlərinin periodik görüşləri səviyyəsinə qədər yavaşıyır. Prosesin olmadığı üçün nəticə də qələməz olaraq disfunktional vurğu yaranan masa üzərində problemlərin kəmiyyəti ilə formatın darlığı arasında şokedicili səviyyədə qarşılıqlı asılılığa gətirir. Uzun

müddət ərzində prosesin inkişaf etməsi üçün işçi qruplarının və xüsusi elçilərin yeridilməsi ilə danışıqların diversifikasiya olunması təklif olunurdu. L. Broers bütün deyilənlərdən belə nəticə çıxardır ki, ritorikada monotonluq və iştiraka monopoliya pozulmalıdır. Britaniyalı mütəxəssisin beynəlxalq birlikdən tələb etdiyi üçüncü və son öhdəliyi "keçən həftəki zoraklığın geniş və ictimaiyyət üçün açıq istintaqını" hayata keçirtməkdir: "ATƏT atəşkəsin pozulması üzrə istintaqın həyata keçirilməsinə öz məhdud mandatına artıq istinad edib. Buna yenidən baxılmalıdır. Bundan savayıandan artıq mülki əhalinin arasında ölümün tam olaraq artırılmasına istənilən gələcək proqresin vacib şərti olmalıdır" [5]. 2016-ci ilin 29 dekabr tarixində "Faynenş Tayms" qəzetində Katrin Hill, ATƏT-in monitoring prosesini elan edilməmiş missiyaları növərdə tutmadığına görə "dişsiz" proses kimi təqnid etmişdi [10].

Al-nin Dağılıq Qarabağ münaqişəsində passiv rola malik olma səbəbləri 2002-ci ilin iyununda Kay Lyük və Eloy Riqautun Nottingham Universitetinin "Al vəsitəçi kimi" ("EU as Mediator") adlı jurnalında çıxan məqaləsində təhlil olunmuşdu. Müəlliflərə əsasən Al münaqişə tərəflərinə Birliyin model/metodunu təklif edə bilər. Məqalədə Al-nin münaqişənin tənzimlənməsində passiv mövqeyə malik olmasının Birləşmiş Ştatların müxalifəti ilə izah olunur. Məqalədə bildirilir ki, Al münaqişəsinin tənzimlənməsinə istiqamətlənən "Cənubi Qafqaz Birliyi" ideyasının təməllərində idи və Avropa Siyasi Tədqiqatlar Mərkəzi ("CEPS") tərəfindən "Cənubi Qafqaz Paktı"nın bir tənzimləmə modeli kimi irəli stərmüşdür. Lakin ABŞ-in müqaviməti ilə rastlaşdırda avropalılar "pakt" əvəzina, "proses" haqqında danışmağa başladılar [2, s. 29].

Al-nin passiv fəaliyyətinin 10 il sonra da dayışmaz qalması 2012-ci ilde işq üzü görmüş Ülvı Pepinovun məqaləsində də təsdiqlənir: "Həqiqətən, Al-nin Dağılıq Qarabağ və Cənubi Qafqaza ümumilikdə münasibəti qeyri-aradicil olub, gəzəngəzə hazırlaşan və hələ də güvensiz addımlar edən uşağı xatırladır". Müəllifa görə Avropa siyasetçiləri üçüncü ölkələrin daxili siyasetlərində lazımı dəyişikliklərə nail olmaq üçün "qamçı" və "kökə" siyasetini vaxtaşırı istifadə edirlər. Cənab Pepinova əsasən Al-nin ümumi səciyyəsi "qamçılarından" çox "kökələrdən" istifadə etməkdən ibarət olsa da, məhz sanksiyaların və xüsusi məqsədöñlü sanksiyaların tədbiqi Cənubi Qafqazın iki əlkəsində müsbət dəyişiklərin yaranmasına şərait yaradacaqdır [12].

Bir il sonra "Emerinq Yeurap" nəşrində Piter M. Teysin məqaləsi dərc edilir. Məqalədə cənab Teys nəinki münaqişəyə elmi-siyasi cəhətdən düzgün tərif verib, Qarabağı "erməni hərbi qüvvələri tərəfindən işgal olunan Azərbaycan Respublikasının suveren ərazisi" qeyd edir, həmçinin münaqişənin hər iki tərəfə, habelə regionun özünə və Avropaya müxtəlif hədələr daşıdığını da diqqətə çatdırır. Analitikə görə Azərbaycanın Birləşmiş Krallıq ilə ikitərəfi strateji münasibətlərinin 100 illiyini qeyd etdiyi vaxtda Londo-

nun bu prosesdə fəal rol oynaması bütün tərəflərə çox sərfli olardı. Lakin müəllif rəsmi Londonun müsbət rolunu ayrıca tərəf qismində deyil, NATO və Avropana strukturları çərçivəsində həyata keçirilmə zəruriliyini ortaya qoyur. Müəllifa görə NATO və Avropanın təhlükəsizlik təşkilatları Qafqazda məhkəm sülhün bərqərar olması və qanlı münaqişənin qalan nəticələrini aradan qaldırmaq üçün razılaşdırılmış birgə addımlar atmalıdır. Dağılıq Qarabağ münaqişəsi beynəlxalq siyasi təşkilatlarla yanaşı İnsan Haqqları Üzrə Avropa Məhkəməsi kimi hüquqi təşkilatlarda da geniş müzakirə olunur. Adı çəkilən beynəlxalq hüquqi müəssisədə münaqişə tərəflərinin bir-birinə qarşı iddiaları Cessika Qavron tərəfindən tədqiq edilmişdir. Xanım Qavronun "Böyük Palata tərəfindən uyğunluq qorarı" başlıqlı məqaləsi 2012-ci ildə "EHRAC" bulletin jurnalının 17-ci bölməünün 14-15-ci səhifələrində dərc edilmişdi. Məqalədə "Sarkisyan Azərbaycana qarşı" məhkəmə işindən bəhs olunur. İddiaçı olan Minas Sakisyan 1992-ci ildə Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə görə öz evindən qaçmağa məcbur olan erməni qaçqındır. Məqaləyə görə o 2009-cu ildə dünyasını dəyişir və onun həyat yoldaşı və uşaqları onun adından Avropa məhkəməsinə ərizə ilə müraciət edirlər. 1992-ci ildə qədər M. Sarkisyan öz ailisi ilə birlikdə Azərbaycanın Dağılıq Qarabağ Muxtar Vilayəti ilə sərhədən olan Şəumyan rayonundan – Gülistanı yaşıyırdı. Məqaləyə görə cənab Sarkisyan iddia edirdi ki, 1992-ci ildə Azərbaycan qüvvələri Gülistanı bombardımanla və onun ailəsi həyatlarına təhlükə hiss etdirilər. İddiaçı iddia edirdi ki, onun Gulistandan məcburi köçməsi və Azərbaycan höküməti tərəfindən onun mülkinin və evinin qaytarılmasına məhəl qoymaması Avropa İnsan Haqqları Konvensiyasının mülkiyyətin qorunması haqqında I (1) maddəsini və ailə həyatına hörməti təcəssüm etdirən VIII maddəsini pozur. O həmçinin 13-cü maddəyə əsaslanaraq Dağılıq Qarabağ münaqişəsinə görə Azərbaycanda öz evlərini tərk etməyə məcbur olan etnik ermənilər üçün əlcətan (hüquqi) vəsiyətlərin olmamasından şikayət edirdi. Daha sonra 8-ci maddəyə əsaslanaraq erməni qəbiristanlıqlarının dağıldılması və buna görə kədərləndiyindən şikayət edirdi. Nəhayət o 14-cü maddənin (diskriminasiyaya qarşı) pozulmasını qeyd edib, zorakılıq qurbanlarının yalnız Azərbaycanda yaşayan etnik ermənilərin olmasına və Azərbaycan hökümətinin ermənilərə hücumlar haqqında istintaq aparmadığı və ya onların mülkiyyətinin qanunsuz əle keçirilməsinə görə kompensasiyanın verilmədiyini bildirdi.

Məqaləyə görə Palata öz yurisdiksiyasını Baş Palataya verdi, Ermənistan höküməti isə üçüncü tərəf kimi məsələyə müdaxilə etdi. Məqalənin "ərazi yurisdiksiyası və Azərbaycanın məsuliyyəti" olan hissəsində bildirilir ki, cavabdeh ölkə olan Azərbaycan məhkəmədə qeyd etdi ki, 2002-ci ildə AİHK ratifikasiya etsə də, AİHK-nun Ermənistən Respublikası tərəfindən işğal olunan

ərazilərində təmin edilməsinə təminat verə bilməyəcəyini bayan etmişdi. Xanum Qavrona görə məhkəmə AİHK tədbiqi ilə bağlı Azərbaycanın bəyannaməsinin əslisi olmadığı haqqında qərar verdi. Beləliklə, Cessika Qavrona görə Avropa məhkəməsi Azərbaycan hökümətini etirazını rədd etdi.

Bütün bunlara rəğmən məqaləyə görə Məhkəmə qeyd etdi ki, iddiaçının köçü 1992-ci ildə Azərbaycanın AİHK-ni (2002-ci il aprelde) ratifikasiya etdiyinə qədər baş verdiyinə görə, bu səbəbdən məhkəmənin salahiyəti çərçivəsindən kənar çıxır. Buna baxmayaraq, məhkəmə qərara aldı ki, onun sonradan evinin əlcətan olmaması 2002-ci ildən bəri nəzərdən keçirila bilən daimi vəziyyət olub. Dağıldılan mazarlarla bağlı iddianın natiçələrini təhlil edən müəllif bildirir ki, məhkəmənin verdiyi qərar görə iddiaçı, erməni mazarlıqlarının Azərbaycanda ümumi dağındılma vəziyyəti səbəbindən "qurban" ola bilməzdi, beləki o qəddar təsir və ya fəaliyyətsizliyə məruz qalmalı idi. Bu səbəbdən də Məhkəmə iddiaçının iddiasının bu hissəsini rədd etdi.

Məqaləyə görə Məhkəmə qərara aldı ki, 2002-ci ildə Azərbaycan AİHK-ni ratifikasiya etdiyindən və Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olanın sonra Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməyi öhdəsinə götürdüyündən və danışçıqlar davam etdiyindən iddiaçı müəyyən müddət ərzində həllin əldə olunacağına məntiqi olaraq gözlaya bilərdi.

Aparılan araştırmalar müəyyən etdi ki, Britaniya mətbuatında ən çox yer və geniş təhlillər ATƏT və Avropa İttifaqı kimi təşkilatlara həsr olunub. Birleşmiş Krallıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olسا da, münaqişənin Təhlükəsizlik Şurası və ya BMT-nin digər qurumları çərçivəsində tənzimlənməsinə olduğunu təsdiq etdirib. Münaqişənin BMT çərçivəsində analizləri bir o qədər siyasi yox, daha çox sosial-mədəni spektrində, UNESCO-nun fəaliyyətinin təhlili buçagından aparılmışdır. Mətbuatda Azərbaycana qarşı yayılan məlumatlara, dövlətimizin səfiri başda olmaqla bir çox şəxslər cavab məktub və məqalələr ilə mətbuatda çıxış etmişlər. Hər iki tərəfin irəli stürdülkləri arqumentlər sistemləşdirilərək, qarşılıqlı sırtda müqayisə olunmuşdur.

ATƏT-in müharibə dövründə fəaliyyətini eks etdirən mətbuat mətiyallarına əsasən, döylüşlərdə ardıcıl mağlub olduğu müddətə Ermənistan, Dağlıq Qarabağ üçün təsləblərini mədəni muxtarıyyət qədər azaldaraq, ATƏT-in vəsitiçiliyi ilə sülhə razı idi. Mətbuata əsasən, müharibədə yenidən üstünlük qazanan Ermənistan ATƏT-in vəsitiçilik missiyasını bir daha rədd etmişdir. Araşdırma nəticəsində müəyyən olundu ki, ATƏT-in münaqişə ilə bağlı keçirtdiyi heç də bütün sammitlər mətbuatda eks olunmayıb. Mətbuat mövcud sammitlər içərisində ən çox Lissabon sammitinə diqqət yetirmişdir. Digər sammitlər isə ya ümumiyyətlə müzakirə obyekti olmayıb, ya da onlara mənən daxilində çox səthi toxunulmuşdur. Keçirilən müşahidələr

göstərir ki, Britaniya mətbuatı ATƏT-in Minsk qrupunun fəaliyyətini ümumən neqativ bucaqdandır dəyərləndirir və onu fəaliyyətsizlikdə ittiham edir. Bu mövqe xüsusilə aprel döyüşlərində özünü aydın formada biruza vermişdi. Beləki, elmi və publisistik mətbuat, toqquşmanın dayandırılması istiqamətində Rusiyanın aktiv fəaliyyətini, ATƏT-in passiv fəaliyyəti ilə müqayisə edirdi. ATƏT-in fəaliyyətinə dair mövcud tənqidlər çox hallarda konstruktiv əsası malik olub, tərkibinə cari mexanizmlərin yenilənmə və təkmilləşmə təkliflərinin də daxil edir. Təklif olunan alternativlər içərisində sərhədboyu monitorinqin gücləndirilməsi, danışçıların genişləndirilməsi və diversifikasiya olunması, prosesin inkişaf etdirilməsi üçün içi qrupların və xüsusi elçilərin yeridilməsi, ritorikada monotonluq və iştiraka monopoliya-nın pozulması kimi təkliflər var idi.

Əl-nun münaqişənin tənzimlənməsində cari passiv mövqeyi bir çox müəlliflər tərəfindən tənqid olılmış, onun dinc tənzimlənməyə görə bila-cayı perspektivlər isə təhlil olumuşdur. Mövcud perspektivlərdən biri kimi Əl-nun münaqişə tərəflərində demokratiya və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə yardım göstərməsi çıxış edirdi. Demokratiyaların bir-biri ilə müharibə etməməsi postulatına əsaslanan bu yanaşma, münaqişənin dinc tənzimlənməsi istiqamətində Avropa İttifaqının və ya bila-cayı töhfələrdən biri hesab olunur. Digər yanaşma, ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin Əl ilə əvəzlənməsi üzərində qurulub. Yanaşmaya görə bu dəyişiklik, aparıcı iştirakçılar olan Rusiya və ABŞ-ı tarazlaya bilər.

Ədəbiyyat

1. Gavron, J. Admissibility decision by Grand Chamber // – London: EHRAC bulletin, – 2012. №17, – p. 14-15.

2. Lucke, K., Rigaut,A.Cultural Issues in International Mediation // – Nottingham: EU as Mediator journal of Nottingham University, – 2002. №1, – p. 2-45.

3. Митрофанова, А. Речевые приемы манипулирования. Риторические уловки: [Электронный ресурс] / 17 мая, 2019.

URL:https://courses.openedu.ru/courses/course-v1:spbu+LNGADV+spring_2019/courseware/927dc2c44c1242f9bc2e59eb91c3e877/bd10c694ba424592bf82c176604468d2/

4. Barber, T. Azerbaijan: Threat of ripple effect in Nagorno-Karabakh conflict: [Electronic resource] / March 12, 2015.

URL:<https://www.ft.com/content/b8513050-be99-11e4-8036-00144feab7de>

5. Broers, L. Decisive Diplomacy Essential to Securing Fragile Nagorno Karabakh Ceasefire: [Electronic resource] / April 11, 2016.
URL:<https://www.chathamhouse.org/expert/comment/decisive-diplomacy-essential-securin>g-fragile-nagorno-karabakh-ceasefire
6. Broers, L. Time to Honour Commitments to Armenian-Azerbaijani Peace [Electronic resource] / March 30, 2017.
URL:<https://www.chathamhouse.org/expert/comment/time-honour-committ>ements-armenian-azerbaijani-peace
7. Eldarov, N. Paris Statement offers new hope for resolution of conflict in Nagorno-Karabakh: [Electronic resource] / January 21, 2019.
URL:<https://emerging-europe.com/news/paris-statement-offers-new-hope-for-resolution-of-conflict-in-nagorno-karabakh/>
8. Farchy, J. Russia senses opportunity in Nagorno-Karabakh conflict: [Electronic resource] / April 19, 2016.
URL:<https://www.ft.com/content/3d485610-0572-11e6-9b51-0fb5e65703ce>
9. Giragosian, R. Nagorno-Karabakh Conflict Moves from Frozen to Kinetic: [Electronic resource] / August 15, 2017. URL: <https://emerging-europe.com/voices/nagorno-karabakh-conflict-moves-from-frozen-to-kinetic/>
10. Hille, K. Armenian and Azerbaijani forces clash on border: [Electronic resource] / December 29, 2016.
URL:<https://www.ft.com/content/34b36014-cde8-11e6-864f-20dc35cede2>
11. Letters. Armenia is wiping out Azerbaijani cultural heritage: [Electronic resource] / September 02, 2015.
URL:<https://www.theguardian.com/world/2015/sep/02/armenia-is-wiping-out-azerbaijani-cultural-heritage>
12. Pepinova, U. The EU and Nagorno-Karabakh conflict resolution: [Electronic resource] / October 08, 2012.
URL: <https://fpc.org.uk/the-eu-and-nagorno-karabakh-conflict-resolution/>
13. Pope, H. Armenian offensive dashes Azeri peace hopes: Hundreds of children drown while fleeing latest attacks: [Electronic resource] / November 03, 1993.
URL:<https://www.independent.co.uk/news/world/armenian-offensive-dashes-azeri-peace-hopes-hundreds-of-children-drown-while-fleeing-latest-attacks-1501750.html>
14. Pope, H. Azeris square up to a loser's peace: The extension to the ceasefire with the Armenians in Nagorno Karabakh undermines Azerbai-

- jan's chances of recovering control over the region, writes Hugh Pope in Baku: [Electronic resource] / July 29, 1994.
URL: <https://www.independent.co.uk/news/world/azeris-square-up-to-a-losers-peace-the-extension-to-the-ceasefire-with-the-armenians-in-nagorno-1416891.html>
15. Reeves, P. How Armenia won the war but lost the oil: [Electronic resource] / December 19, 1992.
URL: <https://www.independent.co.uk/news/world/how-armenia-won-the-war-but-lost-the-oil-1252380.html>
16. Sawa, D.B. Monumental loss: Azerbaijan and 'the worst cultural genocide of the 21st century': [Electronic resource] / March 01, 2019.
URL:<https://www.theguardian.com/artanddesign/2019/mar/01/monumental-loss-azerbaijan-cultural-genocide-khachkars>